


**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**FƏNN SİLLABUSU**

Təsdiq edirəm: AMEA-nın müxbir üzvü, prof. E.M. QURBANOV  
(kafedra müdürü)

İmza: 

Tarix: 16 sentyabr 2019-cu il

**Kafedra: Botanika**

**Fakültə: Biologiya**

**İxtisas: Su bioehtiyatları və akvabitkilər**

**I. Fənn haqqında məlumat**

Fənnin adı: İBTİDAİ BİTKILƏRİN SİSTEMATİKASI

Tədris yükü (saat) cəmi: 60 \_\_\_\_ mühazirə 30 \_\_\_\_ laboratoriya 30

Tədris ili 2019-2020 Semestr IV Bölmə azərb. \_\_\_\_

Kredit sayı 4

**II. Müəllim haqqında məlumat:**

**b.ü.f.d. MƏMMƏDOVA FİDAN RASİM qızı**

Məsləhət günləri və saatları: I-V günlər saat 10<sup>00</sup>- 17<sup>00</sup>.

E-mail ünvanı: [fidan8400@mail.ru](mailto:fidan8400@mail.ru)

İş telefonu: 5390441

**III. Tələb olunan dərsliklər və dərs vəsaitləri:**

**Əsas:**

1. İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Botanika, Sumqayıt, 2004, 582 s.
2. Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горленко.-М.: высш. школа, 1981. – 504 с.
3. Ботаника: Курс альгологии и микологии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007. - 559 с.

**Əlavə:**

4. Ботаника [Электронный ресурс]: конспект лекций / Н. В. Степанов, И. Е. Ямских, Е. А. Иванова и др. –Красноярск: ИПК СФУ, 2009. – 285 с.
5. Систематика низших растений: курс лекций. - Горно-Алтайск: РИО ГАГУ, 2009.–138 с.

6. Ботаника [Электронный ресурс]: лаб. практикум: в 4 ч. Ч. 2. Альгология /Е. А. Иванова. – Красноярск: ИПК СФУ, 2009. – 64 с

#### **IV. Fənnin təsviri və məqsədi:**

**Kursunqısa təsviri:** İbtidai bitkilər haqqında ümumi məlumat, ali bitkilərdən fərqli xüsusiyyətlərini, hüceyrənin quruluşunu və onların üzvi aləmdə tutduğu yeri öyrənməkdir.

**Kursun məqsədi:** İbtidai bitkilərin ekoloji yayılmasını, bura daxil olan yosunların əsas şöbələri, onların xarakteristikası, şibyələr haqqında ümumi məlumatı, onların anotomik quruluşu, çoxalması, hüceyrə və tallomlarının quruluşu, təsnifat prinsipləri, onların xloroplastlarının quruluşunu, tallomunun əsas tipləri və təkamülü, nüvə fazasının növbələşməsi, təbiətdə və suda yayılmaları, onların işiq şüalarına münasibətini və s. şərh etməkdir.

Bu fənnin öyrənilməsi nəticəsində bakalavr:

#### **Bilməlidir:**

İbtidai bitkilərin elmi, iqtisadi, tədris, tibbi, estetik eləcə də təbiət üçün əhəmiyyətini; insanlar və heyvanat aləmi üçün qiymətli qida mənbəyi olmasını; atmosferazotunun sintez olunmasında rolunu; torpağın məhsuldarlığının artırılmasında rolunu; müxtəlif elm sahələrində tədqiqat obyekti kimi istifadə olunmasını; su hövzələrinin öz-özünə təmizlənməsində rolunu; insanların, quşların, iri buynuzlu heyvanların və balıqların zəhərlənməsində rolunu;

#### **Bacarmalıdır:**

Bentos və plankton yosunların həyat tərzini bilib, onları bir-birindən ayırmayı; yosunların və şibyələrin tallomlarının anotomik quruluşlarını və təsnifat prinsiplərini bilərək növlərini təyin etməyi;

#### **Yiyələnməlidir:**

Yosunlar haqqında geniş hərtərəfli məlumatı malik olmağı; epifit və endofit yosunları bir-birindən fərqləndirməyə; vitamin, ferment, amin turşuları və müxtəlif bioloji aktiv maddələri sintez edən yosunlar haqda geniş məlumat almağı;

#### **V. Fənnin təqvim planı:**

Həftələr	Mövzunun adı və qısa icmalı	Mühazirə	Laboratoriya	Saat	Tarix
I	<b>Mövzu № 1</b> Yosunlar haqqında məlumat <b>Qısa icmalı:</b> Yosunların hüceyrəvi quru-luşu, qidalanması, çoxalması, qamçı apara-tının quruluşu, nəsl növbələşməsi, yayılması və təsnifatı. <b>Oxu materialları:</b> 1. İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 214-221. 2. Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горленко.-М.: высш. школа, 1981, с. 42-63.		+	2	17.02.20

	3.Ботаника [Электронный ресурс]: конс-пект лекций / Н. В. Степанов, И. Е. Ямс-ких, Е. А. Иванова и др. –Красноярск: ИПК СФУ, 2009, с. 88-105.				
II	<p><b>Mövzu № 2</b>  <b>Göy-yaşıl yosunlar şöbəsi (Cyanophyta).</b></p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici piqmentlər, qidalanması, assimil-yasiya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, təsərrüfat əhəmiyyəti, təsnifatı və tipik nümayəndələri (Chroococcus, Gloeo-capsa, Microcystis, Nostoc, Lynqbya).</p> <p><b>Oxu materialları:</b></p> <p>1. İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 221-227.</p> <p>2. Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горлен-ко. –М.: высш. школа, 1981, с.63-81.</p> <p>1. Ботаника: Курс альгологии и миколо-гии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 41-64.</p>		+	2	24.02.20
III	<p><b>Mövzu № 3</b>  <b>Yaşıl yosunlar şöbəsi (Chlorophyta). I sinif - Bərabərqamçılılar (Euchlorophyceae).</b></p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici piqmentlər, qidalanması, assimil-yasiya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, əhəmiyyəti, təsnifatı və tipik nümayəndələri (Chlamydomonas, Volvox, Ulva, Hydrodictyon).</p> <p><b>Oxu materialları:</b></p> <p>1. İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 227-248.</p> <p>2. Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горлен-ко. –М.: высш. школа, 1981, с.98-139.</p> <p>3.Ботаника: Курс альгологии и миколо-гии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 82-124.</p>		+	2	02.03.20
IV	<p><b>Mövzu №4</b>  <b>Yaşıl yosunlar şöbəsi (Chlorophyta). II sinif - Sifonlular (Sifonophyceae).</b></p> <p><b>Qısa icmali:</b> Briopsidlər (Briopsidales) və Sifonokladiumlar (Sifonocladiales) sırala-rının xarakterik xüsusiyyətləri, təsnifatı və tipik nümayəndələri (Caulerpa, Briopsis, Codium, Acetabularia, Cladophora).</p> <p><b>Oxu materialları:</b></p> <p>1. İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 248-255.</p> <p>2. Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горлен-ко. –М.: высш. школа, 1981, с.139-153.</p>		+	2	09.03.20

	3.Ботаника: Курс альгологии и миколо-гии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 124-133.				
V	<p><b>Mövzu № 5</b></p> <p>Yaşıl yosunlar şöbəsi (Chlorophyta). III sinif Konyuqatkimilər (Conjugatophyceae).</p> <p><b>Qısa icmali:</b> Ziqnemakimilər (Zygnema-tales) və Desmidiumkimilər (Desmidiales) sıralarının xarakterik xüsusiyyətləri, təsnifatı və tipik nümayəndələri (Spirogyra, Clos-terium).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 255-264 .</li> <li>Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горлен-ко. -М.: высш. школа, 1981, с. 153-163.</li> <li>Систематика низших растений: курс лекций. - Горно-Алтайск: РИО ГАГУ, 2009, с. 42-47.</li> </ol>		+	2	16.03.20
VI	<p><b>Mövzu №6</b></p> <p>Xarakimilər (Charophyta) və Müxtəlifqamçılılar (Heterocontae) şöbələri.</p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici piqmentlər, qidalanması, assimil-yasiya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, əhəmiyyəti, təsnifatı və tipik nümayəndələri (Chara, Nitella, Botrydium, Vaucheria).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, s. 264-271.</li> <li>Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горлен-ко. -М.: высш. школа, 1981, с.164-169, с. 177-185.</li> <li>Ботаника: Курс альгологии и миколо-гии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 147-152, с. 177-185.</li> </ol>		+	2	23.03.20
VII	<p><b>Mövzu №7</b></p> <p>Diatom yosunlar şöbəsi (Diatomeae).</p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici piqmentlər, qidalanması, assimil-yasiya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, əhəmiyyəti, təsnifatı və tipik nümayəndələri (Pinnularia, Navicula, Tabel-laria).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 275-285.</li> <li>Ботаника [Электронный ресурс]: лаб. практикум: в 4 ч. Ч. 2. Альгология / Е. А. Иванова. – Красноярск: ИПК СФУ, 2009, с. 31-39.</li> <li>Систематика низших растений: курс лекций. - Горно-Алтайск: РИО ГАГУ, 2009, с. 47-53.</li> </ol>		+	2	30.04.20

VIII	<p><b>Mövzu №8</b></p> <p>Qızılı yosunlar şöbəsi (Chrysophyta).</p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici pigmentlər, qidalanması, assimilya-siya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, əhəmiyyəti, təsnifatı və tipik nümayəndələri (Sinura, Dinobryon).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 271-275.</li> <li>Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горленко.-М.: высш. школа, 1981, с.169-177.</li> <li>Ботаника: Курс альгологии и миколо-гии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 153-159.</li> </ol>		+	2	06.04.20
IX	<p><b>Mövzu № 9</b></p> <p>Dinofit yosunlar şöbəsi (Dinophyta).</p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici pigmentlər, qidalanması, assimil-yasiya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, əhəmiyyəti, təsnifatı və tipik nümayəndələri (Peridinium, Ceratium).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 299-303.</li> <li>Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горленко. –М.: высш. школа, 1981, с. 221-229.</li> <li>Ботаника [Электронный ресурс]: конс-пект лекций / Н. В. Степанов, И. Е. Ямских, Е. А. Иванова и др. –Красноярск: ИПК СФУ, 2009, с. 125-128.</li> </ol>		+	2	13.04.20
X	<p><b>Mövzu № 10</b></p> <p>Qonur yosunlar şöbəsi (Phaeophyta). I sinif - Faeroosporlular (Faeroosporophyceae).</p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici pigmentlər, qidalanması, assimilya-siya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, əhəmiyyəti, təsnifatı. Sıraları (Ectocarpales, Cutleriales, Laminariales) və tipik nümayəndələri (Ectocarpus, Cutleria, Laminaria).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, s. 285-294.</li> <li>Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горленко. –М.: высш. школа, 1981, с. 200-216.</li> <li>Ботаника: Курс альгологии и миколо-гии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 185-202.</li> </ol>		+	2	20.04.20

XI	<p><b>Mövzu №11</b></p> <p>Qonur yosunlar şöbəsi (Phaeophyta). II sinif - Çiklosporlar (Cyclosporae).</p> <p><b>Qısa icmali:</b> Fukuslar sırasının (Fucales) xarakterik xüsusiyyətləri və tipik nümayən-dəsi (Fucus).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 294-298.</li> <li>Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горленко. –М.: высш. школа, 1981, с. 216-220.</li> <li>Ботаника: Курс альгологии и микологии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 202-205.</li> </ol>		+	2	27.04.20
XII	<p><b>Mövzu №12</b></p> <p>Qırmızı yosunlar şöbəsi (Rhodophyta). I sinif - Bangioidlər (Bangiophyceae).</p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici piqmentlər, qidalanması, assimilya-siya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, əhəmiyyəti, təsnifatı və xarak-terik nümayəndələri (Bangia, Porphyra).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 306-309.</li> <li>Ботаника [Электронный ресурс]: лаб. практикум: в 4 ч. Ч. 2. Альгология / Е. А. Иванова. – Красноярск: ИПК СФУ, 2009, с. 18-23.</li> <li>Ботаника: Курс альгологии и микологии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 64-71.</li> </ol>		+	2	04.05.20
XIII	<p><b>Mövzu №13</b></p> <p>Qırmızı yosunlar şöbəsi (Rhodophyta). II sinif - Floridlər (Florideophyceae).</p> <p><b>Qısa icmali:</b> Tallomun quruluşu, fotosin-tezedici piqmentlər, qidalanması, assimilya-siya məhsulu, inkişaf tsikli, çoxalması, yayılması, əhəmiyyəti, təsnifatı və xarak-terik nümayəndələri (Nemalion, Porphyra, Lemanea, Callitamnion).</p> <p><b>Oxu materialları:</b></p> <ol style="list-style-type: none"> <li>İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 309-315.</li> <li>Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горленко. –М.: высш. школа, 1981, с. 87-97.</li> <li>Ботаника: Курс альгологии и микологии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 72-82.</li> </ol>		+	2	11.05.20
XIV	<p><b>Mövzu №14</b></p> <p>Evqlenalar şöbəsi (Euglenophyta).</p> <p><b>Qısa icmali:</b> Evqlenaların quruluşu, çoxal-ması və</p>		+	2	18.05.20

	qidalanması. <b>Oxu materialları:</b> 1.İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, s. 303-306. 2. Курс низших растений: Учебник для студентов ун-тов; Под ред. М.В. Горленко. -М.: высш. школа, 1981, с. 229-233. 3. Ботаника: Курс альгологии и микологии: Учебник /Под.ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 220-224.				
XV	Mövzu №15 Şibyələr şöbəsi (Lichenophyta). <b>Qısa icmali:</b> Şibyələrin quruluşu, təsnifatı və əhəmiyyəti. Bazidili və kisəli şibyələr. Oxu materialları: 1. İbrahimov A.Ş., Əliyev C.Ə. və b. Bota-nika, Sumqayıt, 2004, s. 457-468. 2. Ботаника: Курс альгологии и микологии: Учебник /Под. ред. Ю.Т.Дьякова. – М.: Изд-во МГУ, 2007, с. 494-528. 3. Систематика низших растений: курс лекций. - Горно-Алтайск: РИО ГАГУ, 2009, с. 126-136.		+	2	25.05.20

#### VI. Sərbəst işlərin mövzuları və təhvil vermə tarixləri:

NN	Mövzunun adı	Təhvil verilmə tarixi
1.	İbtidai bitkilər haqqında geniş məlumat, yosunların xarakteristikası.	
2.	Yaşıl yosunların sinifləri, sıraları, nümayəndələri və onların xarakterik xüsusiyyətləri.	25.02 – 25.03
3.	Xara və Müxtəlifqamçılı yosunların xarakterik xüsusiyyətləri, çoxalmaları və yaşama tərzləri haqqında.	
4.	Diatom və Dinofit yosunların təsnifatı, yayılması, çoxalması və xarakterik xüsusiyyətləri.	
5.	Qızılı, Evqlena yosunlarının nümayəndələri, yaşama tərzləri, çoxalmaları, xarakterik xüsusiyyətləri.	30.03 – 28.04
6.	Qonur yosunların təsnifatı, sinif, sıra, nümayəndələri,çoxalması və yayılmaları.	
7.	Qırmızı yosunların təsnifatı, nümayəndələri, çoxalması və yayılmaları.	
8.	Yosunların ekologiyası, yayılması və onların yayılmasına təsir edən amillər.	
9.	Yosunların təbiətdə rolü və təsərrüfat əhəmiyyəti.	30.04 – 26.05
10.	Şibyələr, təsnifatı, anatomik quruluşu və əhəmiyyəti.	

#### VII. İmtahanın keçirilməsi forması -yazılı.

#### VIII. Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:

Balların maksimum miqdarı – 100 bal.

**A) Semestr ərzində toplanan maksimum bal – 50 bal.**

Dərsə davamiyyətə görə	10 bal
Tələbələrin sərbəst işinə (referat, prezентasiya, tədqiqat işi və s.) görə	10 bal
Laboratoriya dəslərinin nəticələrinə görə	30 bal

**B) Semestr imtahani nəticəsinə görə - maksimum 50 bal**

Hər biletdə – 5 sual, hər suala – 10 bal verilir

Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.

**C) Semestr nəticəsinə görə qiymətləndirmə(imtahan və imtahana qədər toplanan ballar əsasında):**

<b>91 – 100 bal</b>	<b>Əla</b>	<b>A</b>
<b>81 – 90 bal</b>	<b>Çox yaxşı</b>	<b>B</b>
<b>71 – 80 bal</b>	<b>Yaxşı</b>	<b>C</b>
<b>61 – 70 bal</b>	<b>Kafı</b>	<b>D</b>
<b>51 – 60 bal</b>	<b>Qənaətbəxş</b>	<b>E</b>
<b>51 baldan aşağı</b>	<b>qeyri-kafı</b>	<b>F</b>

Müəllim: Məmmədova Fidan Rasim qızı

İmza: 

Tarix: 16.09.2020